



**Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli və “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarlarına əlavələr edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999-cu il, № 2, maddə 150; 2000-ci il, № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001-ci il, № 4, maddə 289, № 8, maddə 561; 2002-ci il, № 4, II kitab, maddələr 209, 212; 2005-ci il, № 1, maddə 56; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008-ci il, № 7, maddələr 672, 687; 2009-cu il, № 9, maddələr 742,744, № 12, maddələr 1061, 1071; 2010-cu il, № 7, maddə 706; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 dekabr tarixli 232 nömrəli qərarı) aşağıdakı məzmununda 4.17-ci yarımbənd əlavə edilsin:

"4.17. "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".

2. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007-ci il, № 6, maddə 700, № 7, maddə 743, №12, maddə 1355; 2008-ci il, № 4, maddə 325, № 7, maddələr 672, 687, № 11, maddə 1036; 2009-cu il, № 1, maddə 25, № 4, maddə 291, № 9, maddələr 742, 744, № 12, maddə 1071; 2010-cu il, № 4, maddə 356, № 7, maddə 706; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 dekabr tarixli 231 və 13 dekabr tarixli 232 nömrəli qərarları) aşağıdakı məzmununda 1.20-ci yarımbənd əlavə edilsin:

"1.20. "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".

3. Bu qərar 2011-ci il martın 1-dən qüvvəyə minir və *altı* il müddətində qüvvədədir. [11](#)

**Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ**

Bakı şəhəri, 25 yanvar 2011-ci il  
№ 17

Azərbaycan Respublikası Nazirlər  
Kabinetinin  
2011-ci il 25 yanvar tarixli 17 nömrəli  
qərarı ilə  
TƏSDİQ EDİLMİŞDİR

**Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə**

**S İ Y A H İ S İ**

<b>XİF MN-in kodu</b>	<b>Mal mövqələrinin adları</b>
<b>1</b>	<b>2</b>
<b>Qrup 01-dən</b>	
0102 10	Safqanlı cins iribuynuzlu heyvanlar
0104 10 100 0	Safqanlı cins qoyunlar
0104 20 100 0	Safqanlı cins keçilər
0105 11	Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (Gallus domesticus)
<b>Qrup 12-dən</b>	
1201 00 100 0	Əkin üçün soya paxlalı bitkilər
1206 00 100 0	Əkin üçün günəbaxan toxumu
1209 10 000 0	Əkin üçün şəkər çuğunduru toxumu
1209 22 100 0	Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)
1209 29 600 0	Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)

<b>Qrup 31</b>	Gübrələr
<b>Qrup 38-dən</b>	
3808-dən	Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)
<b>Qrup 84-dən</b>	
8419 31 000 0	Kənd təsərrüfatı məhsulları üçün quruducular
8421 11 000 0	Süd separatorları
8421 21 000 1	Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar
8422 20 000 1	Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar
8422 90 900 1	Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri
8424 81	Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşınan və digər qurğular
8428 20 300 0	Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər
8428 90 710 0	Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
8432	Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)
8433 20 8433 30 8433 40 8433 51 000 0 8433 52 000 0 8433 53	Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çəşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar

8433 59 8433 60 000 0 8433 90 000 0	
8434	Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar
8436	Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər
8437	Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa
8438	Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa

Azərbaycan Respublikası Nazirlər  
Kabinetinin  
2011-ci il 25 yanvar tarixli 17 nömrəli  
qərarı ilə  
TƏSDİQ EDİLMİŞDİR

**Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər  
vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF  
MN) üzrə**

**S İ Y A H I S I**

<b>XİF MN-in kodu</b>	<b>Mal mövqələrinin adları</b>
<b>1</b>	<b>2</b>
<b>Qrup 01-dən</b>	
0102 10	Safqanlı cins iribuynuzlu heyvanlar
0104 10 100 0	Safqanlı cins qoyunlar
0104 20 100 0	Safqanlı cins keçilər
0105 11	Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (Gallus domesticus)
<b>Qrup 12-dən</b>	
1201 00 100 0	Əkin üçün soya paxlalı bitkilər
1206 00 100 0	Əkin üçün günəbaxan toxumu
1209 10 000 0	Əkin üçün şəkər çuğunduru toxumu
1209 22 100 0	Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)
1209 29 600 0	Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)
<b>Qrup 31</b>	Gübrələr
<b>Qrup 38-dən</b>	
3808-dən	Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)
<b>Qrup 84-dən</b>	

8419 31 000 0	Kənd təsərrüfatı məhsulları üçün quruducular
8421 11 000 0	Süd separatorları
8421 20 900 1	Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar
8422 20 000 1	Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar
8422 90 900 1	Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri
8424 81	Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşıyan və digər qurğular
8428 20 300 0	Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər
8428 90 710 0	Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
8432	Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)
8433 20 8433 30 8433 40 8433 51 000 0 8433 52 000 0 8433 53 8433 59 8433 60 000 0 8433 90 000 0	Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çəşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlən-məsi üçün maşınlar
8434	Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar
8436	Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər
8437	Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çəşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı

	üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa
8438	Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa